

## Gülnarə İsrafil

### Şəhid Əkbər Hüseynlinin ruhuna

Daşın üzü gülümsəyir  
Xonça tutur mərmə əli,  
Torpağın gülləsi dərir  
Dik qaldırır daşda əri.

Gülüşü kəklik səkdirir,  
Köynəyi üç rəngə dolur.

Sinəsi xallı köynəyin,

---

**Türküstan.- 2021.- 9-15 fevral.- S.21.**



Toylu qaballı köynəyin,  
Vətənə çevrildi, igid,  
Geyindi şanlı köynəyin.

Bu, ər oğul, ər oğuldu,  
Evdə təkdi, bir oğuldu.  
Çiyini torpağı qaldıran  
Dayaq- ərgin tir oğuldu.

Bu ömrün yoxuşu yastı,  
Toxmağı külüngu paslı.  
Sevdasının saçı qanlı...  
Beləyi, beşiyi yaslı.

Daş ömür, ağac ömürdü,  
Dik ömür, qiyqacömürdü.

---